

Ceyhun Bayramov:

## Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir

*Azərbaycanın xarici işlər naziri BMT İnsan Hüquqları Şurasının 46-ci sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxış edib*



Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-ci sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxış edib.

Bu barədə "İki sahil"ə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir çıxışında sessiyanın COVID-19 virusunun bəşəriyyət üçün böyük təhdid törətməyə davam etdiyi bir vaxtda baş tutduğunu vurğulayaraq Azərbaycanın pandemiyyaya dərhal cavab verdiyini ve meydana çıxan sosial-iqtisadi problemlərlə bağlı insan hüquqlarına əsaslanan yanaşma tətbiq edərək COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirdiyini söyləyib. "Azərbaycan öz səylərini ölkədaxili naliyyətlərlə məhdudlaşdırmayıb. Qlobal səyləri dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti Ümumdünya Səhiyyə Teşkilatına 5 milyon ABŞ dolları, habelə, Qoşulmama Hərəkatının virusdan daha çox əziyyət çəkmiş üzv ölkələrinə Hərəkatın sədri qismində elave 5 milyon dollar məbləğində yardım edib. Azərbaycan, həmçinin 30-dan çox ölkəyə ikitərəfli əsasda təcili humanitar yardım göstərib. Qoşulmama Hərəkatının hazırlı sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabrın 3-4-də COVID-19 mövzusunda çağırılmış xüsusi sessiyası birləşdirərək əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş global cavab verilməsi zerurətini bir daha təsdiq edib", - deyə nazir bildirib.

Ceyhun Bayramov qeyd edib ki, indi beynəlxalq ictimaiyyət nəinki davam edən sağlamlıq böhranına cavab vermək, habelə ədalətli və davamlı gələcək qurmaq üçün birgə fəaliyyət göstərməlidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti COVID-19 virusuna qarşı peyvendin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasındakı qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı ciddi narahatlığını ifadə edib. Fürsətdən istifadə edərək bütün dövlətləri, beynəlxalq təşkilatları, beynəlxalq donor ictimaiyyətini, peyvənd istehsalçılarını və digər aidiyəti tərəfləri bütün ölkələri COVID-19-a qarşı peyvəndlə elçatan, manesəsi, vaxtında və ədalətli formada təmin etməyə çağırıraq.

Nazir diqqətə çatdırıb ki, demokratianın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır. Ölkədə davam edən islahatlar siyasi partiyalarla əsası qoyulmuş dialog, mətbuatın inkişafına dəstək, əlliyyi olan şəxslər üçün daha yaxşı şəraitin yaradılması, qadınların və gəncərin təşviq olunması, şəffaf və səmərəli ictimai xidmətlərin miqyasının artırılması kimi geniş sahələri əhatə

edir. Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir. İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin mühüm işini dəstəkləmek məqsədilə Azərbaycan mütəmadi qaydada Ofisə könülü maliyyə töhfələri ayırrı və bunu etməkdə davam edəcək. Biz ÜZV dövlətlərlə əməkdaşlıq və dialoq vasitesilə insan hüquqlarının təşviqində İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının mühüm rolunu yüksək qiymətləndiririk. Bu baxımdan ölkəmiz bütün mandat daşıyıcıları daimi dəvət ünvanlayıb.

BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən 2021-ci il Beynəlxalq Sülh və Etimad İli elan edildiyini xatırladan Ceyhun Bayramov deyib: "Bu il Azərbaycan üçün əlamətdar olacaq, belə ki, ölkəmiz ərazilərinin təxminən 30 il davam edən işğaldan azad olunmasından sonra münəaqışə-sorası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyur. 30 ilə yaxın dövr ərzində münəaqışının siyasi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadıqliyindən öz məqsədləri üçün istifadə edən Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək məqsədilə onların işğalının nəticələrinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər görüb. Bu xüsusda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma aparılıb, tarixi və mədəni irs dağıdılıb və soyguna məruz qoyulub, təbii ehtiyatlar qeyri-qanuni istismar edilib, ictimai və özəl mülkiyyət mənimsənilib. İşğalın davam etdiyi illər ərzində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisine, habelə, mədəni irsine və infrastrukturuna qarşı ağır cinayətlər törədilib.

Ermənistan tərəfindən Azərbaycana qarşı sentyabrın 27-de başlamış son təcavüz Azərbaycanın mülki əhalisini təsviye salmaq məqsədilə müharibə cinayətləri və bəşəriyyət eleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları ilə müşayiət olunub. Bu məqsədilə Ermənistan məqsədli şəkildə Azərbaycanın münəaqışə bölgəsindən uzaqda yerləşən mülki əhalinin six məskunlaşdırığı ərazilərinə hücum törədib, nəticədə 101 mülki şəxs həlak olub, 400-dən çox insan ağır yaralanıb. Bundan əlavə, Ermənistan hərbçilərinin azərbaycanlı əsirlerin hüquqlarını pozdu, o cümlədən alçaltma və nalayıq rəftar, onlara qarşı fiziki zor tətbiqi, söyüd, başlarının kəsilməsi, cəsədlərle pis rəftar tətbiq etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Azərbaycan müvafiq ikitərəfli və çoxtərəfli mexanizmlər çərçivəsində öz hüquqlarından istifadə edərək bu cinayətləri tərədənleri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün bütün tədbirləri görməyə qərarlıdır".

Ceyhun Bayramov bildirib ki, yuxarıda göstərilən eməllerini örtbasdır etməyə cəhd edən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycanı eyni cinayətlərdə ittihəm edir və bu məqsədilə yalan xəbərlərlə dolu kütləvi kampaniya həyata keçirir. BMT-nin insan hüquqları mexanizmləri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisi, müqavilə qurumları və mandat daşıyıcıları da Ermənistən bu saxta təhlükətinə məruz qalıb.

Qeyd edilib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması yüz minlərlə köçkünlərin öz yurdularına təhlükəsiz və leyaqətli şəkildə qayıtma hüququnun icrasına şərait yaradır. Bununla yanaşı, münəaqışədən zərər çəkmiş ərazilərdə ictimai və özəl mülkiyyətin, zəruri mülki infrastrukturun, o cümlədən təhsil və tibb müləssisələrinin, habelə, tarixi və mədəni irs və ətraf mühitin məruz qaldığı ziyan və dağılımların görünməmiş miqyası bu ərazilərin bərpası və yeniden qurulması üçün Azərbaycan Hökuməti qarşısında böyük vəzifə qoyur. Hökumət artıq köçkünlərin təhlükəsiz və leyaqətli qayğısını və Azərbaycanın ərazi bütövülüyü və suverenliyi çərçivəsində dinc birgəyəşayışı təmin etmək üçün praktiki tədbirlərə başlayıb.

"Azərbaycan münəaqışə bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi mühitində yenidən integrasiya etməyə və onlara Azərbaycanın etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməyə qərarlıdır. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı etibarlı hüquqi çərçivəni təmin edir.

Sülhün bərəqərər olması, bərpa və yenidənqurma işləri, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, o cümlədən məcburi köçkünlərin qazqınlarının qayıtması əsas prioritet olmalıdır. Bu məqsədilə Azərbaycan BMT-nin humanitar yardım üzrə 1991-ci ilə qəbul edilmiş prinsiplərinə tam uyğun olaraq müvafiq beynəlxalq tərəfdəşərlər, o cümlədən BQXK, BMTQAK və digər BMT qurumları ilə, habelə regionda sülh və stabilliyə töhfə vermək istəyən fərdi dövlətlərlə işləməyə hazırlıdır.

Bu yanaşma beynəlxalq hüquqa, eləcə də BMT-nin humanitar yardım, münəaqışə-sorası bərpa və yenidənqurma sahəsində işlərini tənzimləyən qətnamə və sənədlərinə əsaslanır və münəaqışının yaralarını sağaltmağa yönəlmış etimad quruculuğu tədbirləri kimi çıxış edəcək.

Azərbaycan, Rusiya və Ermənistan rehbərərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan üzrənən bütün hərbi fealiyyətləri dayandırmaq və onilliklərə davam edən münəaqışının aradan qaldırılması üçün tədbirlər görməkə bağılı öhdəlik qoyur. Azərbaycan bu sənədin tam əməli icrasına və Ermənistan və Azərbaycan arasında dövlətlərə münasibətlərin normallaşdırılması əsasında bu qanlı münəaqışının yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.

İnanırıq ki, BMT başda olmaqla beynəlxalq ictimaiyyət bölgədə xoş qoşuluq münasibətlərinin bərpasına yönelik Üçtərəfli Bəyanatın həyata keçirilməsinin dəstəklənməsində mühüm rol oynaya bilər.